



## [İham liyevl rdoann uadak xnn TAM MTN](#)

yunun 15-d ua Byannamsinin imzalanmasndan sonra Azrbaycan Respublikasnn Prezidenti .İham liyev v Trkiy Respublikasnn Prezidenti Rcb Tayyib rdoan mtbuata birg byanatlara x edibl

### **Arannews -Modern.az xbr verir ki, vvlc d&ouml;vltimizin ba&ccedil;s byanatl** **.&ccedil;x etdi**

Bu g&uuml;n hyatmzda lamtdar g&uuml;nd&uuml;r, tarixi bir g&uuml;nd&uuml;r. Bu g&uuml;n biz qarda &ouml;lknin ziz C&uuml;mhurbaqan Rcb Tayyib rdoan Qaraba torpanda, ua torpanda salamlayr. Mn f&uuml;rstdn istifad edrk, b&uuml;t&uuml;n Azrbaycan xalq adndan ziz qardam uada, .Qarabada salamlamaq istyirm ziz qardam Azrbaycanda dflrl olub, ancaq biz ilk df Qaraba torpanda - uada bir yerdyk. Bu sfrin tarixi hmiyyti var. &Ccedil;&uuml;nki bu g&uuml;n imzalanm Birg Byannam - M&uuml;tftiqlik haqqnda Byannam laqlrimizi n y&uuml;ksk zirvy qaldr. Byannamnin ad M&uuml;tftiqlik haqqnda Byannamdir v bu ad &ouml;z&uuml;-&ouml;zl&uuml;y&uuml;nd hr eyi g&ouml;strir, hr eyi deyir. Biz bu g&uuml;n keyfiyytc yeni laqlr qurmuuq v bu Byannamd g&ouml;striln .b&uuml;t&uuml;n m&uuml;ddalar bizim qlck i birlikimizin tminat&ccedil;sdr Mn mtbuat konfranslarda, &ouml;z &ccedil;xlarmda dflrl demim ki, bu g&uuml;n T&uuml;rkiy v Azrbaycan bir-birin d&uuml;nya &ccedil;apnda n yaxn olan &ouml;lklrdir. Bizi birldirn bir &ccedil;ox amillr var, ilk n&ouml;ybd, tarix, mdniyyt, ortaqlar, dilimiz, dinimiz, milli dyrlrimiz, milli maraqlarmz, xalqlarmzn qardal bu birliyi tmin edib. Bu g&uuml;n biz d&uuml;nya miqyasnda, d&uuml;nya &ccedil;apnda nadir mkdalq, i birliyi, .m&uuml;tftiqlik n&uuml;munsu q&ouml;stririk mzalanm Byannam tarix saslanr. Byannamd xalqlarmzn b&ouml;y&uuml;k liderlri, &ouml;ndrlri Mustafa Kamal Atat&uuml;r&uuml;n v Heydr liyevin klamlar &ouml;z ksini tapb. XX srin vllrind Mustafa Kamal Atat&uuml;r&uuml; demidir: &ldquo;Azrbaycann sevinci sevincimiz, kdri kdrimizdir&rdquo;. XX srin sonlarında Heydr liyev demidir: &ldquo;T&uuml;rkiy v Azrbaycan bir millt, iki d&ouml;vltidir&rdquo;. Bu tarixi s&ouml;zl, klamlar bizim faliyytimiz &uuml;&ccedil;&uuml;n sas amildir. Biz bu vsiyyt sadqiq v XXI srd azad edilmi uada M&uuml;tftiqlik Byannamsini imzalayarkn cdadlarmza sadqliyimizi .n&uuml;mavi etdiririk v qlck nsillr vol q&ouml;stririk Birg Byannamd tarixi Qars m&uuml;qavilsin istinad edilir. Tarixi Qars m&uuml;qavilsu d&uuml;z 100 il bundan vvl imzalanmdr. Bu da b&ouml;y&uuml;k rmzi mna dayr. Azad edilmi ua hrind 100 ildn sonra m&uuml;tftiqlik haqqnda imzalanan Birg Byannam bizim qlck i birlikimizin .istiqamtini q&ouml;strir Byannamd bir &ccedil;ox &ouml;nmlu mslr &ouml;z ksini tapr. Beynlxalq m&uuml;stvid birg mkdalmz, faliyytimiz, siyasi laqlr, iqtisadi-ticart laqlri, mdniyyt, thsil, idman, gnclr siyasti, demk olar ki, b&uuml;t&uuml;n sahlr hat olunur. Enerji thl&uuml;ksizliyinin, Cnub Qaz Dhlizinin &ouml;nmi T&uuml;rkiy, Azrbaycan v Avropa &uuml;&ccedil;&uuml;n g&ouml;strilir v hr bir msl &ccedil;ox b&ouml;y&uuml;k &ouml;nmlu dayr. Mn onlarn arasnda iki mslni x&uuml;susil qeyd etmk istrdim. Birincisi, m&uuml;dafi sahsind mkdalq, i birliyi mslsi. M&uuml;dafi snayesi sahsind v qarqlq hrbi yardm mslri bu Byannamd

&ouml;z ksini tapr. Bu, tarixi nailiyytdir. Biz bir daha g&ouml;stririk ki, bundan sonra da hr zaman bir yerd olacaq. Bundan sonra da bir-birimizin thl&uuml;ksizliyini tmin edcyik, nec ki, bu g&uuml;n qdr T&uuml;rkiy v .Azrbaycan b&uuml;t&uuml;n msllrd bir verddir, bundan sonra da bu, bel olacaq kinci &ouml;nml msl nqliyyat mslsidir. Byannamd Zngzur dhlizinin a&ccedil;mas il bal &ccedil;ox a&ccedil;q ifadlr &ouml;z ksini tapmdr. Bu da kinci Qaraba savandan sonra yaranm yeni geosiyasi vziyytin nticsidir. Bu g&uuml;n biz T&uuml;rkiyini v Azrbaycan dmir yolu il, avtomobil yolu il birldirck Zngzur dhlizi haqqnda ninki danrq, bu dhlizi mli ilrl yaradrq. M&uuml;tffiqlik haqqnda imzalanm Birg Byannamd bu mslnin ks olunmas b&ouml;y&uuml;k .mna davr

Bu g&uuml;n biz azad edilm uada g&ouml;r&uuml;&uuml;r&uuml;k. Bu g&uuml;n b&uuml;t&uuml;n Azrbaycan xalqnn, minm ki, t&uuml;rk xalqnn g&ouml;z&uuml; buradadr, d&uuml;nyann g&ouml;z&uuml; buradadr. &Ccedil;&uuml;nki bu sfr Azrbaycanda sbirsizlikl g&ouml;znlirdi v bilirm ki, b&ouml;y&uuml;k maraq dourur. Bu g&uuml;n buradan - qdim hrimiz olan uadan veriln a&ccedil;qlamalar b&uuml;t&uuml;n d&uuml;nyaya ss salacaq, bunun b&ouml;y&uuml;k ks-sdas olacaqdr. Bu sfrin tarixi hmiyyti bundan sonra .uzun illr rzind dillrd olacaadr

ua hri ialdan ke&ccedil;n il noyabr 8-d azad edilmidir. ua hrini azad etmk b&ouml;y&uuml;k qhrmanlq tlb edirdi. uaya gln hr bir insan bu sldrm qayalara baxarkn g&ouml;r&uuml;r ki, bu hri, almaz qala saylan hri g&ouml;t&uuml;rmk, azad etmk b&ouml;y&uuml;k qhrmanlq, pekarlq, &uuml;cat, fdakarlq tlb edir. Qhrman Azrbaycan sgrlri qan t&ouml;krk, hid olaraq, sldrm qayalara drmaaraq, demk olar ki, y&uuml;ng&uuml;l silahlarla, liyaln uan d&uuml;mnin lindn ald v .Azrbaycan bavran ucaltd

Bu g&uuml;n uada dalalanan Azrbaycan v T&uuml;rkiy bayraqlar bizim birliyimizi g&ouml;strir. kinci Qaraba m&uuml;haribsi balanan g&uuml;ndn, ilk saatlardan ziz qardam, sayn C&uuml;mhurbaqan Rcb Tayyib rdoan Azrbaycana birmnal, dqiq v a&ccedil;q dstk ifad etmidir. M&uuml;haribnin ilk saatlardan o demidir ki, Azrbaycan tk deyil. Bu, hm bizi ruhlandrd, eyni zamanda, m&uuml;daxil etmk fikrind olan b&uuml;t&uuml;n q&uuml;vvlri, dairlri dayandrd, durdurdu. Dedi ki, T&uuml;rkiy Azrbaycann yanndadr v m&uuml;haribnin ilk saatlardan son dqiqrlin qdr ziz qardamn v T&uuml;rkiy C&uuml;mhuriyytinin, qarda t&uuml;rk xalqnn dstyi biz lav g&uuml;c verirdi. Bu siyasi v mnvi dstk bizi ruhlandrrd. T&uuml;rkiynin b&uuml;t&uuml;n yerlrindn gln mesajlar, tbriklr, dstk, hmrylik ifadlri bir daha b&uuml;t&uuml;n d&uuml;nyaya bizim birliyimizi .n&uuml;mavi etdirmidir

Bu g&uuml;n T&uuml;rkiynin mtbuat n&uuml;mayndlri burada - uadadrlar, onlarn faliyytini x&uuml;susil qeyd etmk istyirm. Onlar m&uuml;haribnin n thl&uuml;kli anlarnda real vziyyti ks etdirmk, tamaa&ccedil;lara v d&uuml;nyaya &ccedil;atdrmaq &uuml;&ccedil;&uuml;n &ouml;z hyatlarn risk altna atrdlar. Mn &ouml;z&uuml;m xsn m&uuml;harib d&ouml;vr&uuml;nd bir &ccedil;ox hallarda T&uuml;rkiy televiziya kanallarnda gedn reportajlar izlmidim v bir daha g&ouml;r&uuml;rd&uuml;m ki, burada tkc pekarlq mslr deyil, burada hmrylik, sevgi il dolu reportajlar verilir. Azrbaycann haqq ssi, Azrbaycann haql olmas d&uuml;nyaya &ccedil;atdr v n thl&uuml;kli yerlrnd, bombalar d&uuml;d&uuml;y&uuml; yerlrnd T&uuml;rkiynin mtbuat n&uuml;mayndlri drhal oraya glmilr, reportajlar hazrlamlar. Onlar yax bilirdilr ki, Ermnistan d&ouml;y&uuml; meydana qarmzda duru gtirmidiyi &uuml;&ccedil;&uuml;n

bizim m&uuml;lki vtndalar uzaqmnzilli raketlrl, &ldquo;To&ccedil;ka-U&rdquo;, &ldquo;skndr M&rdquo; raketlri il at tutub v bu namrd at nticsind 100-dn &ccedil;ox m&uuml;lki xs, o c&uuml;mldn uaqlar, qadnlar hlak olmalar. Biz m&uuml;harib d&ouml;vr&uuml;nd b&uuml;t&uuml;n t&uuml;rk xalqnn mhbbtini, sevgisini, hmryliyini bir daha g&ouml;rd&uuml;k. Onsuz da bilirdik ki, biz bir millt, iki d&ouml;vltik, nec ki, rhmtlik atam demidir. Ancaq m&uuml;harib bir daha b&uuml;t&uuml;n d&uuml;nyaya bunu g&ouml;strdi v biz he&ccedil;vaxt .bu dstvi unutmavacaq

kinci Qaraba m&uuml;haribsi tarixd qald, 44 g&uuml;nl&uuml;k m&uuml;harib nticsind Ermnistan ordusu tam mhv edildi. Ermnistan diz &ccedil;&ouml;kd&uuml;, a bayraq qaldrd, tslim oldu v mcbur olub ua alnandan sonra kapitulyasiya aktna imza atd v bizim digr b&ouml;lgrimiz bir at a&ccedil;madan biz qaytarld. Otuz il yaxn davam edn iala son qoyuldu. Azrbaycan buna qarda T&uuml;rkiynin dstvi il son qoydu. Otuz il rzind aparlan danqlar he&ccedil; bir ntic vermdi. Bu, bir daha onu g&ouml;strir ki, irad, zmkarlq, g&uuml;c v dalt olan yerd hr ey ld etmk m&uuml;mk&uuml;nd&uuml;r. lbtt, T&uuml;rkiy kimi m&uuml;tftiqi olan Azrbaycan kinci Qaraba savanda bundan ruhlanaraq tarixi missiyan yerin yetirdi, dalti brpa etdi, razi .b&uuml;t&ouml;vl&uuml;v&uuml;n&uuml;: brpa etdi

ndi is yeni d&ouml;vr balayr. ziz qardamla bu g&uuml;n F&uuml;zuli hrind g&ouml;r&uuml;rk, onu orada qarlayaraq F&uuml;zulinin dalm mnzrsini g&ouml;strdim, F&uuml;zuli hri yoxdur. Siz d oradan ke&ccedil;misiniz, g&ouml;rm&uuml;s&uuml;n&uuml;z, bir dn d salamat bina yoxdur. Mnfur d&uuml;mn b&uuml;t&uuml;n binalarmz yerlbr edib. Adam da bel vziyytdir. Bizim tarixi abidrimizi dadb, s&ouml;k&uuml;b v talan ediblr. ua hri g&ouml;r&uuml;n n g&uuml;nddir. ua tarixi hrdir v 28 il ial d&ouml;vr&uuml;nd burada bir dn d bina tikilmidir. Mn ziz qardama bax, bu binan g&ouml;strdim, ua valiliyinin binas, mnim rhmtlik atamn d&ouml;vr&uuml;nd tikilmidir. uadak binalar hm onun d&ouml;vr&uuml;nd, hm d Pnahli xann, brahimxlil xann d&ouml;vr&uuml;nd tikilmidir. Mnfur d&uuml;mn bir da da &uuml;st qoymamdr. ndi uann dalm yerlrini siz g&ouml;r&uuml;rs&uuml;n&uuml;z, hl biz bura l .qzdirmiik. lk df mn bu ilin vvlind burava qlnd hr tamamil dalm vzivtd idi ua tarixi Azrbaycan hridir. &Ccedil;&uuml;nki 1752-ci ild Pnahli xan bu hrin tmlini qoydu v ondan sonra b&uuml;t&uuml;n d&ouml;vrlrd uada yaayan halinin 98 faizi azrbaycanllar idi v 30 il ial altnda qalmasna baxmayaraq ua yilmdi, &ouml;z milli ruhunu qoruya bildi, lyaqtini qoruya bildi v bizi g&ouml;zlyirdi. Biz .d qldik v uan azad etdik

qarda &ouml;lknin C&uuml;mhurbaqan tarixi hrd bizim qonamzdr v hiss etdiyimiz duyular s&ouml;zlr ifad etmk m&uuml;mk&uuml;n deyil. Mn minm ki, buraya gln hr bir insan eyni duyular hiss edir v bu &ccedil;ox duyusal .q&uuml;nlr vaadmz &uuml;&ccedil;&uuml;n Ulu Tanrya minntdarq ziz qardam, biz Sizi sbirsizlikl uada g&ouml;zlyirdik, Sizi mn dvt etmidim. Biz - iki d&ouml;vltin C&uuml;mhurbaqan ke&ccedil;n ilin dekabr aynda hrbi parad birlikd qbul edrkn razladq ki, n&ouml;vbti g&ouml;r&uuml; burada olacaq v bel d !oldu. Bir daha xo qlmisiniz, doma Vtniniz xo qlmisiniz, uamza xo glmisiniz Bu g&uuml;n tbii ki, frqli bir hycann, hisslrin i&ccedil;indyik. Allaha &uuml;k&uuml;r olsun ki, daha vvl verdiyimiz s&ouml;z&uuml;m&uuml;z&uuml; bu g&uuml;n yerin yetiririk. Qrx d&ouml;rd g&uuml;nl&uuml;k mlum m&uuml;haribnin nticsind Qaraba, &ccedil;ox &uuml;k&uuml;rlr olsun ki, .sahiblrin qovudu v ermni z&uuml;lm&uuml;ndn, ermni ialndan azad edildi

Hazrda arxa fonda görünn bina, slind, ermni zülmünün tssüf ki, bu ah srlri n hala gtirdiyinin bir ifadsidir. Qardam da fon olaraq mtbuat konfrans &cedil;&cedil;&cedil;n olduqca anlaml bir yer se&cedil;ib. Bir trfd valilik binas, o biri trfd d tss&uuml;f .ki, ermnilrin, nec devrlr, verl-yeksan etdiklri bir bina yun &ndash; Azrbaycann Milli Qurtulu Günü münasibtil 15 .&uuml;mumilli lider Hevdr livevi rhmtl anrq, ruhu ad olsun devirik Bildiyiniz kimi, qhrman Azrbaycan Ordusunun Qaraba Zfrinin sevincini qardam cnab liyevl ke&cedil;n il dekabr 10-da Bakda birlikd b&ouml;l&uuml;m&uuml;d&uuml;k. O g&uuml;n tamamil baqa bir coqu, baqa bir hycan var idi. Alt ay sonra qdim ua hrind onunla bir yerd olmaqdan b&ouml;y&uuml;k mmnunluq duyuram. Verdiyimiz s&ouml;z, &cedil;ox .&uuml;k&uuml;r. verin vetirildi

Azrbaycan xalqnn Qaraba Zfrini bir daha tbrik edirm. Tarixd bir &cedil;ox incsnt xadimi yetidirmi Azrbaycann mdniyyt paytaxt uadan b&ouml;l&uuml;gmiz v d&uuml;nyaya vercyimiz mesajlarn &cedil;ox &ouml;nmlı olduuna inanram. Qardam liyevin uzaqg&ouml;r liderliyi v M&uuml;zffr Ali Ba Komandanı il azadna qovuan Qaraban yenidn dir&cedil;ldilmsi ilrini yaxndan izlyirik. uaya glrkn bu ilri g&ouml;rd&uuml;k v siz d g&ouml;rd&uuml;n&uuml;z. Fasilsiz i g&ouml;r&uuml;l&uuml;r, infrastruktur sahsind intensiv i aparlr. Bir trfdn yollar salnr, bir trfdn enerji stansiyalar a&cedil;lr, bir trfdn y&uuml;kskgrginlikli xtlr &cedil;kilir. B&uuml;t&uuml;n bunlarla yana, susuz olan bu b&ouml;l&uuml;g suya qovuur. Bu ilr hazrda fasilsiz davam edir. nallah, n qsa vaxtda b&ouml;l&uuml;g hava limanna, hava limanlarna da qovuacaq. Tkbtk g&ouml;r&uuml;d d ziz qardam bunlar mn x&uuml;susil dand. Hava limanna, hava limanlarna da qovuduqdan sonra buralara gli-gedi daha da artacaq v inanram ki, bu b&ouml;l&uuml;g o .d&ouml;vrd turizmd d ciddi bir s&cedil;rav vaavacaq

Tbii ki, Qaraba vlki ehtiamna v &ouml;z kimliyin qovuacaq. Buna he&cedil;&uuml;bhmiz yoxdur. F&uuml;zuli, Cbrayl, Zngilan, Qubadl, La&cedil;n, ua, Klbcr, Adam, Xocavnd kimi Qaraban qdim yaay mntqlrinin yenidn inki af etdiyi .q&uuml;nlrı vaxn vaxtlarda hammz birlikd a&ouml;rcvik

T&uuml;rkiy olaraq, azadlq m&uuml;barizsind oldu kimi, brpa ilrind d qardalarmza hr c&uuml;r dstyi veririk, vermkd d davam edcyik. n qsa m&uuml;dtd evlrin qaytmalarn g&ouml;zldiyimiz azrbaycanl qardalarmz &uuml;&cedil;&uuml;n d hr c&uuml;r sy g&ouml;strcyik. Tbii ki, bu msld h&ouml;rmtli qardamn x&uuml;susi faliyyti var. Yetr ki, burann sl sahiblri evlrin, msknlrin qaytsn. Onlara istr maliyy k&ouml;myi, istrs d i imkan il bal hr c&uuml;r dstyi vermkl azrbaycanl qardalarmzn &ouml;z evlrin, &ouml;z .mkanlarna qeri qaytmalar buralar ciddi mnada znqindirck

Tbii ki, bir trfdn dantlarn fsadlarn aradan qaldrarkn, digr trfdn d Qaraban v Azrbaycan torpaqların bir daha bel bir flakt yaamamas &uuml;&cedil;&uuml;n lazmi tdbirlri birlikd g&ouml;rcyik. Bizim d bu sahd, inallah, Mnzil naat darmizl birlikd burada b&uuml;t&uuml;n b&ouml;l&uuml;gd planladrmz addmlar var. Mnzil naat darmizl buradak aidyyti qurumla birlikd &cedil;alaraq bu addmlar .atacaq

B&ouml;l&uuml;gd tsiri olan hr ksi hqiqlri g&ouml;rmy, Azrbaycan xalqnn Zfrini qbul etmy v glcy baxmaa dvt edirik. Atks razlamasndan sonra artq b&ouml;l&uuml;gd b&uuml;t&uuml;n trflr &uuml;&cedil;&uuml;n yeni mkdalq imkanlar yaranb. .Azrbaycanl qardalarmn bu msld son drc istkli olmaların n yaxn ahidiyik T&uuml;rkiy olaraq biz d corafi qonuluq laqlrimizi daha drin mkdalqlara

y&ouml;nltmk istyirik. Ermnistann ona xo niyytl uzadlan hmrylik lini tutmasn, ortaqlgyi birlikd formaladrmaq f&uuml;rstindn yax istifad etmsini arzu edirik. Altl platforma dedik. Bu altl platformada bildiyiniz kimi, Rusiya, T&uuml;rkiy, Azərbaycan, Ermnistan, G&uuml;rç&uuml;stan v ran var. Bu altl platforma il birlikd artq istyirik ki, b&ouml;lg rahatqla, s&uuml;lh i&ccedil;ind yaanan bir b&ouml;lg olsun. Bu addm atmaq &uuml;&ccedil;&uuml;n biz qardamla birlikd hr c&uuml;r fdakarla hazrq. Cnab Putin eyni qaydada bu c&uuml;r fdakarla hazrdr. Bu istiqamtd atlaacaq addmlarla b&ouml;lg bir s&uuml;lh b&ouml;lgsin .&ccedil;evrilck

Bu tarixi f&uuml;rstin realla s&uuml;yknmy n hvslr, ifadlr v faliyytlrl qa&ccedil;rlmamas n b&ouml;y&uuml;k arzumuzdur. B&ouml;lgdki yeni realla fayda vermck istyn hr ksin nifrt v thrk siyastindn l &ccedil;krk s&uuml;lh v mkdal tviq etmy istiqamtlnmsi sas rtdir. Bel bir m&uuml;hit formalaanda Ermnistan il m&uuml;nasibtlrin normallasmas &uuml;&ccedil;&uuml;n biz d &uuml;zrimiz d&uuml;ni edcyimizi hr f&uuml;rstd deyirik. Bu &uuml;midverici proses Azərbaycan il Ermnistann imzaladqlar atks razlamasn hatli v uzaqg&ouml;r n bir s&uuml;lh m&uuml;qavilsil il tamamladqlar halda &ccedil;ox salam kild davam .edcvin inanrq

H&ouml;rmtli mtbuat n&uuml;mayndlrilri, h&ouml;rmtli qonaqlar qardam liyev il bir az vvl ba tutan g&ouml;r&uuml;d laqlrimizi bir daha trafl nzrdn ke&ccedil;irmk f&uuml;rstimiz oldu. Y&uuml;ksk Sviyyli Strateji mkdalq urasn iclasn qardak aylarda T&uuml;rkiyd ke&ccedil;ircyik. Bildiyiniz kimi, 2021-ci il aprelin 1-dn etibarn iki &ouml;lk arasnda gedi-glii xsiyyt vsiqsi il balatmq. Bu .addm qarldl laqlrimizi asanladraraq bizi bir-birimiz daha da vaxnladracaq Son d&ouml;vrd ikitrfli ticartimizd m&uuml;h&uuml;m addmlar atdq. Preferensial Ticart Sazii 2021-ci il martn 1-d q&uuml;vvy mindi. Ticart d&ouml;vriyyimizi 2023-c&uuml;ild 15 milyard dollara &ccedil;atdrmaq hdfimiz .doru addm-addm irilivirik

ldquo;T&uuml;rkiy Petrollar&rdquo; bada olmaqla, bir &ccedil;ox irktimizin& Azərbaycanada m&uuml;h&uuml;m investisiyalar var. Eyni qaydada, SOCAR bada olmaqla, Azərbaycan irktlrinin T&uuml;rkiydkil srmaylri bizi mmnun edir. Tk T&uuml;rkiyd deyil, lazmlrls, SOCAR il ldquo;T&uuml;rkiy Petrollar&rdquo;n &uuml;&ccedil;&uuml;nc&uuml; &ouml;lkird d investisiya qoymaq mslsini qardamla birlikd m&uuml;zakir etdik. nallah, bunun &uuml;zrind d ilyirik v .ilvcvik

Qardak d&ouml;vrd ticari v iqtisadi mkdalmzn miqyasn daha da genilndircyik. Azərbaycan il Bak-Tbilisi-Ceyhan, Bak-Tbilisi-Qars v TANAP kimi nhng layihlri birlikd tamamladq. Bu layihlr &ouml;lkrimizl birlikd b&uuml;t&uuml;n b&ouml;lg n rifahna v sabitliyin t&ouml;hf verir. Trans-Adriatik boru kmri layihsi &ndash; TAP-n tamamlanmas il &ouml;lkimiz razisindn ke&ccedil;n .Azərbaycan tbii qaz Avropa bazarndak verini almdr

Bu g&uuml;n, ziz qardamn da dediyi kimi, x&uuml;susil ldquo;bir millt, iki d&ouml;vlt&rdquo; tmli &uuml;zrind y&uuml;ksltdiyimiz laqlrimizi daha da inki af etdirck yeni bir tarixi addm atdq. Bu addm &ccedil;ox &ouml;nmlidir. Bunu bundan sonrak prosesd daha da g&uuml;clndircyik v g&uuml;clndirrk yolumuza .da davam edcyik

Bir az vvl qardamn ifad etdiyi kimi, ua Byannamsi il laqlrimizin yeni d&ouml;vrcki yol xritsini m&uuml;yynldirdik. On bir A4 shifsindn ibart bu Byannam uada bu g&uuml;n realla &ccedil;evrilir. Bu, son drc &ouml;nmlidir. T&uuml;rkiy il Azərbaycan arasndak bu Byannam bir sra mslrlri hat edir. Glckl bal

addmlar atarkn, artq tkc iki &ouml;lknı deyil, b&ouml;lgni hat edn bir qtiyytin bu .sıdd ifad olunduunu q&ouml;r&uuml;r&uuml;k  
T&uuml;rkiy olaraq qdim ua hrind n qsa m&uuml;dtd, nallah, ba konsulluq a&ccedil;ma planladrrq. Bellikl, b&ouml;lgd hyata ke&ccedil;ircyimiz faliyytlrin .daha s&uuml;rtli v smrli kild icra olunmasn da tmin edcyik  
Digr trfdn, Azrbaycann Cnubi Zngzur dhlizi layihisini &ccedil;ox hmiyytli hesab edir v onu da dstklyirik. Bu layihnin hyata ke&ccedil;irilmsi il rqdn Qrb hr ksin istifad ed bilcyi yeni bir orta q dhliz a&ccedil;lacaqdr. Bu, &ccedil;ox .b&ouml;y&uuml;k hmiyyt ksb edir  
Pandemiyaya baxmayaraq, knd tsrr&uuml;fatndan enerjii, nqliyyatdan turizm, m&uuml;dafidn thsil v mdniyyt qdr hr sahd mkdalmz inki af etdirmk &uuml;&ccedil;&uuml;n birg sylrimizi qtiyytl davam etdiririk. Tbi ki, b&uuml;t&uuml;n bunlardan baqa, m&uuml;dafi snayesi sahsind laqlrimizi texnologiya transferi v birg istehsal layihlri il daha da g&uuml;clndiririk. Bir az vvl &ldquo;Baykar&rdquo; irktinin ba direktoru Haluk by qardam &ldquo;Qaraba&rdquo; ordeni tqdim etdi. Mn d ail adndan ona x&uuml;susil tkk&uuml;r edirm. Tbi ki, pilotsuz u&ccedil;u aparatlar burada ciddi ilr g&ouml;rd&uuml;. M&uuml;dafi snayesi sahsindki laqlrimiz bundan sonra daha da frqli kild inki af edck. Bu frqli inki af la yana, Azrbaycan bir bazar deyil, eyni zamanda, bu prosesd bir istehsal mrkzi olmaq imkan da ld edck. Bizim g&uuml;c&uuml;m&uuml;z Azrbaycann g&uuml;c&uuml;, Azrbaycann .q&uuml;c&uuml; d bizim q&uuml;c&uuml;m&uuml;zd&uuml;r  
Bu d&uuml;&uuml;nclrl cnab Prezident liyev mn v n&uuml;maynd heytim g&ouml;strdiyi y&uuml;ksk qonaqprvriiy g&ouml;r tkk&uuml;r&uuml;m&uuml; bildirirm. Toplantmzda qbul etdiyimiz qrarlarn xeyirli olmasn arzu edirm. .Hamnz sevgi v h&ouml;rmtl salamlayram. Salqla qaln